

# "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" kitabından yeni nəşri

Əhməd Bican ERCİLASUN

Professor, Türk Kültürü

Araşdırmaçı İstututun başçısı

Kamal Abdulla və Rafiq Əliyevin "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" kitabından "təkmilləşdirilmiş" üçüncü nəşri İstanbulda işıq üzü görüb.

Ösərin ikinci nəşrini əvvellər oxumış və bəzi qeydlər aparmışdım. Yeni nəşrdə Türkiyə Cumhuriyyəti Dil və Sistem Fonduñun direktoru, tanınmış vəkil Burak Ekenin də bir ön sözü var.

Dil və Sistem Fondu 27 oktyabr 2023-cü il tarixində İstanbulda Silkar Plazada ümumilikdə Dədə Qorqud haqqında və xüsusi olaraq K. Abdulla və R. Əliyevin birlikdə ərsəyə gətirdiyi kitabın tanıtım-təqdimatı məqsədilə bir toplantı keçirdi. K. Abdulla və R. Əliyev kitab haqqında, ümumən qeyri-səlis məntiqin "Kitabi-Dədə Qorqud" a tətbiqi mövzusunda çıxış etdilər. Görkəmli türk folklorşunası və tədqiqatçısı, hazırda Şimali Kipr Türk Cumhuriyyətinin Girne Amerikan Universitetində dekan vəzifəsində çalışan professor Umay Günay isə çıxışında Dədə Qorqud dastanının strukturunun öyrənilməsində Propp əsaslı istifadənin mümkünliyünü iştirakçıların diqqətine çatdırırdı. Men də öz çıxışında "Dədə Qorqud" boyalarının "Oğuzname"lər arasında yerin izah etməyə çalışdım. Toplantının günorta sessiyasında dinləyicilərin maraqlı sualları oldu. Toplantı daha çox Lütfi Zadənin işleyib hazırladığı qeyri-səlis məntiq næzeriyəsinin sünni intellektin inkişafında rolunun müzakirəsinə yönəldi. İştirakçılar sünni intellektin perspektivi və sərhədləri ilə bağlı fikirləri ni bildirdilər. Saat 17:00-da müəlliflər öz əsərlərini toplantı iştirakçıları üçün imzaladılar.



Dostum Kamal Abdulla ilə yenidən görüşmək və bu görüş münasibətilə Rafiq Əliyevi tanımaq mənim üçün çox xoş oldu.


Toplantıdan əvvəl kitabı təkrar oxumusdum, toplantıdan sonra da bəzi hissələrini yenidən gözdən keçirmişdim. Ömrənə Dədə Qorqud metnərinin araşdırılmasına həsr eden Kamal Abdulla sanki bu defə detektoru elinə alıb yerin altında qızıl mədəni axtaran bir tədqiqatçıya çevrilmişdi. Əvvəller men onu Dədə Qorqudun arxeologiyası ilə məşğul olan arxeoloqla bənzətmışdım. Kamal Abdulla torpağın altını qazıb arxeoloji materialalar axtaran tədqiqatçılar kimi, hər defə dastanın alt qatında gizlənən yenilərə tapır. Bu dəfə o, dəqiq elmlər sahəsində tədqiqat aparan bir alimlə birlikdə yerin altında "qızımetli metalların" axtarışına çıxıb. Görəsen, K. Abdulla növbəti dəfə "Dədə Qorqud" dastanının hansı bilinmeyənlərinin, hansı gizliliklərinin izinə düşəcək? Hərçənd ki, müəlliflər hazırda bu

araşdırmaçı genişləndirməyə çalışdıqlarını qeyd edirlər. Amma kim bilir, müəlliflər tamamilə yeni baxış və yanaşmalar da ortaya qoya bilərlər.

Əsərdə 0 ilə 1 və ağ ilə qara arasında müxtəlif səviyyələr qeyd olunmuş, "Kitabi-Dədə Qorqud" boyalarından buna uyğun nümunələr göstərilmişdir. Müəlliflər əcdadlarımızın Aristotel məntiqinin "ya bu, ya o" sərhədindən kənara çıxdığını diqqətə çatdırırdı, en əsası isə Dastanda ağla qara arasında çoxlu rəng və cələrlərin olmasını ulu əcdadlarımızın demokratik düşüncəsinin sübutu kimi təqdim etmişlər. Yəni əcdadlarımız "ya bu, ya o" demirlər, "Bu iki şeyin arasında o da ola bilər, bu da" deyirlər.

K. Abdulla və R. Əliyevin kitabı qeyri-səlis məntiqin ictimai elmlər ilk tətbiqidir. Beləliklə, Lütfi Zadənin arzusu yeri neytiş, əsər həm də onun "əziz xatirəsinə" həsr edilmişdir.

Ösəri yenidən oxuyarkən və qeyri-səlis məntiqin sünni intellektin təkamülündə



rolu haqqında düşünərkən, dedim, görəsen, sünni intellekt "Kitabi-Dədə Qorqud" boyalarına da tətbiq oluna bilərmi?

Mesələn, "Kitabi-Dədə Qorqud" das-tanının 12 boyu sünni intellektə yüksələnə və aşağıdakılardır olsa;

Boylarda istifadə olunan sözləri tezliyinə görə sıralamaq.

Bütün dil və cümle strukturlarını tezliyinə görə sıralamaq.

"Dədə Qorqud" kitabında bir neçə əzelləyi sadalanan, lakin ayrı bir boyu olmayan Şir Şəmsəddinin xüsusiyyətlərini də sisteme əlavə edib, sonra sünni intellektindən Şir Şəmsəddinin boyunu yazmasının istəsək.

Şir Şəmsəddin kimi bir neçə qəhrəman var. Maraqlıdır, görəsen, biz də sünni intellektə bu üsulla onların boylarını yazdırıb ilərlik!

Bu gün olmasa da, belkə, sabah.

Dədə Qorqud boyaları bizim üçün bətib-tükənməyən bir bulaqdır. Bu bulaqdan içənlər necə də xoşbəxtdir!